



**Elşən
Mirişli**

Gəncə şəhəri
tarixi

(əvvəli ötən sayımızda)

İrakayın yürüşü. Osmanlı imperatorluğuna bağlı Bitlis sancakbəyi Şərəf xan 1531-ci il tarixində Səfəvi (Qızılbaş Dövləti 1501-1736) şahı I Təhmasibə (1524-1576) təbe olduğunu elan etdi. Sultan Süleyman Qanuni Üləma xani Şərəf xanın yerinə Bitlisə göndərdi. Şərəf xan öldürülüb. Sədrəzəm İbrahim Paşa 1533-cü ilin oktyabr ayında Səfəvilər üzərinə səfərə başladı. Səfəvilərə aid Adilcəvaz, Ərciş, Van və Əhlət qalalarını ələ keçirən İbrahim Paşa yaz aylarında Hələbdən ayrıldı. Bundan sonra Təbriz 13 iyul 1534-cü il tarixində Osmanlı torpaqlarına qatıldı. Qış İstanbulda keçirən I Süleyman 6-ci səfəri üçün 11 iyun 1534-cü il tarixində hərəkətə keçdi və Təbriz yaxınlarında İbrahim Paşa tərəfindən qarşılandı. Bir müddət sonra buradan ayrılan ordu 31 dekabr 1534-cü ilde təslim olan Bağdadi ələ keçirdi. Qış Bağdad şəhərində keçirən ordu 8 yanvar 1536-ci il tarixində İstanbulla geri döndü.

31 mart 1547-ci il tarixində vəfat edən I Françosun yerinə Fransa kralı olan II Henri Aralıq dənizində Habsburqlarla mübarizə aparmaq üçün Süleyman Qanuni ile razılığa geldi. Buna cavab olaraq Andrea Doria idarəesindəki donanma 8 oktyabr 1550-ci il tarixində Mehdiyə bölgəsini ələ keçirdi. Ancaq iyul 1551-ci il tarixində Qazo adasını fəth eden Sinan Paşa idarəesindəki donanmanın 18 iyul tarixində Malta adasına etdiyi hücum uğursuz oldu. Qısa müddət sonra Malta idarəesindəki Trablus qalası mühəsirəyə alındı və 15 avqust tarixində şəhər ələ keçirildi. Trablusun alınması ilə 1551-1559-cu il İtaliya Müharibəsinə şərait yaradıldı. 1552-ci il tarixində Fransaya yardım məqsədi ilə yola çıxan Osmanlı İmperatorluq donanması İtaliyanın cənubundakı Reggio Calabria bölgəsini ələ keçirdi. 5 avqust 1552-ci il tarixində Andrea Doria idarəesindəki donanmayla qarşılaşan Fransa-Osmanlı birləşməsi baş verən dəniz döyüşündə qalibiyətlə ayrıldı. 1553-cü ilde isə bu birləşmə Genuyaya məxsus Korsika adasının böyük hissəsini ələ keçirdi.

1548-ci il tarixində ikinci dəfə elan edilən Hind səfərine bu dəfə Piri Reis komandanlığında. Piri Reis Osmanlı torpağı olan Ədən bölgəsinin portuqallara tabe olmasına artdıdan 26 fevral 1548-ci il tarixində bu bölgəni yenidən Osmanlı imperiyasına birləşdirdi. Avqust 1552-ci il tarixinde isə Portuqaliya krallığına məxsus Maskat(Omman) bölgə-

gesini özünə tabe edən Osmanlı qüvvələri daha sonra Ərebistan yarımadasının sahil bölgələrini işgal edərək Qətər və Bəhreyn bölgəsinə ələ keçirdi.

Amerikanın xəritəini ilk dəfə çəkən, şöhrəti dünyani saran Piri Reis dayısı Kamal Reisin yanında yetişmişdir. O, admiralıq rütbesine ədər yüksəlmişdir. Çıxdığı səfərlərində Aralıq dənizini və Sakit okeanı dərinəndən öyrənmişdir. Bu araşdırmalarının nəticəsində iki böyük əsərini: Aralıq dənizinin

dəni olmuşdur. Bu amirlük "Süveyş kapitanı" və "Misir kapitanı" ünvanları ilə birlikdə adlanmışdır. Piri Reis Hind okeanındaki, Bəsre körfəzinə, Oman dənizindəki və Qırmızı dənizdəki türk donanmasının admiralı idi. Bu admiralliğın mərkəzi Süveyş limanı olmuşdur.

O çağda Osmanlı siyasetinin əsas məqsədi portuqaliyalıları Hind okeanından qovmaq idi. 1548-ci ildə Süveyşdən türk donanması ilə ayrılmış, ası ərəblərin əlinə keçən Ədən limanını yenidən Osmanlı imperiyasının ixtiyarına qaytar-

Irəvan və Qarabağ bölgəsini ələ keçirdi.

1555-ci ildən sonra Səfəvilər dövlətinin Osmanlı Türkisi ile münasibətlərində I Şah Təhmasibin hakimiyyətinin sonuna qədər davam etmiş dinc tənəffüs dövrü başlandı.

1559-cu ilin sonunda şahzadə Bayezid öz ailəsi və on iki min nəfərlik ordusu ilə Qəzvinə I Şah Təhmasibin sarayına gəldi. Sultan Süleymanın oğlu atasına qarşı usyan etmiş, lakin darmadağın olunmuşdu. Üç il Səfəvi şahının yanında Bayezid qalmışdı.

döyüslərdə Turqut Rəis həlak oldu. Ancaq 1565-ci ildə Sultan Süleyman Qanuninin ölümündən bir il əvvəl Piyale Paşa idarəesindəki Osmanlı donanması Saqqız adasını fəth etdi.

Osmanlı İmperatorluğu Şərqdə Səfəvilərlə gedən döyüslərdən sonra Orta Şərqi böyük bir qismını ələ keçirmişdi. Afrikada İmperiya sərhədləri Əlcəzairə ədərə uzanmış Osmanlı İmperatorluq donanması Aralıq dənizin böyük qismını və Qırmızı dəniz sahilərini fəth etmişdi. Sultan Süleyman Qanuni atası Sultan I Sə-

400 çadırıla qurulan Dünya Dövləti - Osmanlı İmperatorluğu



ve Amerika qitesinin xəritələrini tərtib etmişdir. Antarktidanın ilk dəfə xəritəsini də çəkən məhz Piri Reis olmuşdur.

Aralıq dənizine aid coğrafi biliklərini "Bəhriyyə" adlı əsəride toplamışdır. O dövrə Aralıq dənizine aid bu əsərdən başqa dənizçilər də faydalılmışdır.

mışdır. Sonra Omman dənizinə çıxmış, Portuqaliyanı bu dənizdən uzaqlaşdırmaq üçün Qanuni Sultan Süleymandan icazə alıb onlarla 30 döyüş keçirmişdi.

Piri Reisin 30 gəmisindən bir qismi Hind okeanında mühdiş bir firtına ilə rastlaşaraq batmışdır. Süveyşə döndüyü zaman Misir admirali Mehmed Paşanın iftirasına uğramış və Sultan Süleymanın emri ilə edam edilmişdir.

O çağda Osmanlı siyasetinin əsas məqsədi portuqaliyalıları Hind okeanından qovmaq idi. 1548-ci ildə Süveyşdən türk donanması ilə ayrılmış, ası ərəblərin əlinə keçən Ədən limanını yenidən Osmanlı imperiyasının ixtiyarına qaytarılmışdır. Sonra Omman dənizinə çıxmış, Portuqaliyanı bu dənizdən uzaqlaşdırmaq üçün Qanuni Sultan Süleymandan icazə alıb onlarla 30 döyüş keçirmişdi.

Piri Reisin 30 gəmisindən bir qismi Hind okeanında mühdiş bir firtına ilə rastlaşaraq batmışdır. Süveyşə döndüyü zaman Misir admirali Mehmed Paşanın iftirasına uğramış və Sultan Süleymanın emri ilə edam edilmişdir.

Cızdığı Amerika xəritəsi dünya xəritəsinin içərisindədir. O, bu xəritəni 1513-cü ildə çəkmüşdür. 1517-ci ildə Misiri fəth edən Yavuz Sultan Səlimlə bir yerde olmuşdur.

Dünya dənizçiləri Amerika qitesinin atlmasını tərtib edərək Piri Reisə borcludurlar. O, İspaniya səfər etmiş, Bəhriyyənin bir nömrəli kapitanı olmuşdur. 1547-ci ildə isə Hind okeanındaki Osmanlı İmperatorluq donanmasının koman-

yü zaman Misir admirali Mehmed Paşanın iftirasına uğramış və Sultan Süleymanın emri ilə edam edilmişdir.

1553-cü ildə Şah Təhmasib, Ərciş, Adilcəvaz, Bagırı və Əhləti, oğlu İsmayıllı Mirzənin Ərzurumu ələ keçirməsini

ardından Kürkən Rüstəm Paşa idarəesindəki Osmanlı orduyu Səfəvilər üzərinə savaşa başladı. 28 avqust 1553-cü il tarixində Süleyman özü ordu-nun başına keçdi. Naxçıvan,

ise Osmanlı Türkiyəsinə aparıldı. Bu xidmət müqabilində Səfəvi şahına 500 min florin qızıl pul verilmişdi. Şahzade Bayezid də Xürrəm Sultanın (Aleksandra Lisovska) oğlu idi.

Turqut Rəis və Piyale Paşa idarəesindəki Osmanlı donanması 18 may 1565-ci il tarixində Malta adısını mühəsirəyə aldı. 11 sentyabr tarixinde ugursuzluqla nəticələnən mühasirə sonrasında baş verən

imdən 6.557.000 km² olaraq aldığı Osmanlı İmperatorluğunu oğlu II Selimə 14.893.000 km² olaraq miras buraxmışdır. I Süleyman Ziqetvar mühəsərinin bitməsinə bir gün qalmış 7 sentyabr 1566-ci il tarixində mühərbi düşərgəsində vəfat etmiş və yerinə oğlu II Selim keçmişdir. II Selim (Sarı Selim) atasının vəfatından sonra 1566-ci ildə taxta çıxmışdır. 11-ci Osmanlı sultani və 90-ci İslam xəlifəsidir. Sultan Süleyman Qanuni ve Xürəm Sultanın oğludur.

Sultan Süleyman Qanuni'nin hərbi səfərlərini belə sıralamaq olar:

1. 18 may 1521-ci ildən 19 oktyabra ədərə 5 ay 3 gün süren Belqrad səfəri.

2. 16 iyun 1522-ci ildən 29 yanvar 1523-cü ilə ədərə 7 ay 13 gün süren Rodos səfəri.

3. 23 aprel 1526-ci ildən 13 oktyabra ədərə 6 ay 21 gün süren Mohac səfəri.

4. 10 may 1529-cu ildən 16 dekabr ayına ədərə 7 ay 7 gün süren Vyana səfəri.

5. 25 aprel 1532-ci ildən 21 noyabra ədərə 6 ay 22 gün süren alman səfəri.

6. 11 iyun 1534-cü ildən 8 yanvar 1536-ci ilə ədərə 1 il 6 ay 27 gün süren İrakayın səfəri.

7. 17 may 1537-ci ildən 22 noyabra ədərə 6 ay 6 gün süren Pülyə səfəri.

8. 8 iyul 1538-ci ildən 27 noyabra ədərə 4 ay 20 gün süren Qara Boqdan səfəri.

9. 20 iyun 1541-ci ildən 27 noyabra ədərə 5 ay 7 gün süren İstanbul səfəri.

10. 23 aprel 1553-cü ildən 16 noyabra ədərə 6 ay 23 gün süren Üstünqan səfəri.

11. 20 mart 1548-ci ildən 21 dekabr 1549-cu ilə ədərə 1 il 8 ay 23 gün süren ikinci İran səfəri.

12. 28 avqust 1553-cü ildən 31 iyul 1555-ci ilə ədərə 1 il 11 ay 3 gün süren Naxçıvan səfəri.

13. 1 may 1566-ci ildən 6-7 iyul gecəsinə ədərə 4 ay 6 gün süren son Ziqetvar səfəri.

(ardı var)